

Bakıda “Türk filmləri həftəsi”

❑ **“Nizami” Kino Mərkəzində beşinci “Türk filmləri həftəsi”nin açılışı olub.**

Film həftəsi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Azərbaycandakı səfirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Yerli Düşüncə Dərnəyi və Nizami Kino Mərkəzinin dəstəyi ilə reallaşmış.

Tədbirdə Azərbaycanın Əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Səlayev, Türkiyə Böyük Millət Məclisinin üzvü Mətin Gündoğdu, Milli Məclisin deputatı Qənirə Paşayeva, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və başqaları çıxış edərək iki qardaş xalq arasında əsrlər boyu davam edən sarsılmaz dostluq münasibətlərindən söz açıblar. Vurğulan ki, Azərbaycan və Türkiyə qardaş ölkələr olaraq bir-birinin sevincini, kədərini paylaşan, bütün bunları çox yaxından hiss edən, ürəyi bir vuran eyni millətdir.

Bakıda keçirilən türk filmləri həftəsi çərçivəsində kinoseverlərin maraqlı filmləri izləmək fürsəti əldə edəcəyini söyləyən nətiqlər türk kinosunun keçdiyi tarixi inkişaf yolundan söz açıblar. Bildirilib ki, nümayiş olunacaq filmlər hər bir tamaşaçıda son dövr türk kinosu haqqında müsbət fikir formalaşdıracaq.

Qardaş ölkələr arasındakı körpüləri

kinonun gücü ilə daha da möhkəmləndirməyin vacibliyini vurğulayan çıxışçılar qeyd ediblər ki, təşkil edilən film həftəsində azərbaycanlı kinoseverlər, türkiyəli peşəkar rejissorların, dünya festivallarında mükafatlar almış, tamaşaçılar tərəfindən böyük rəğbət qazanmış və onlarda dərin izlər buraxmış, zaman keçsə belə köhnəlməyən bədii və sənədli filmləri təqdim olunur.

Həftə ərzində təqdim olunacaq ekran əsərləri tamaşaçıların ümumi dünyagörüşünün formalaşması ilə yanaşı, həm də türk dünyasının adət-ənənələrini, tarixi keçmişini, bugünkü inkişafını bir daha onlara çatdıracaq. Tamaşaçılar üçün bu həftə əsl film bayramı olacaq.

Diqqətə çatdırılıb ki, türk həftəsi çərçivəsində Azərbaycanın digər bölgələrində də türk filmlərinin təqdimatı nəzərdə tutulur.

Tədbirdə Türkiyədən gələn sənətçilərə plaketlər təqdim edilib.

Açılış mərasimində “Locman” filminin rejissoru Şükrü Alaçam, istehsalçı Oya Işıl Cuhadar və ekran əsərinin aktyorları



Yeliz Kuvancı və Nisa Sofiya Aksongur, “Çakallarla Dans-5” filminin rejissoru Murat Şeker, aktyorlar Hande Katipoğlu və Çağla İrmak, “Kapan” filminin rejissoru Seyid Çolak, ssenaristi Güven Adıgüzel, “Annem” filminin rejissoru Mustafa Kotan və digər şəxslər iştirak ediblər.

Sonra qonaqlar rejissor Şükrü Alaçamın “Locman” bədii filminə baxıblar.

Qeyd edək ki, həftə ərzində tamaşaçılara “Kapan”, “Annem”, “Çakallarla dans-5”, “Rafadan tayfa” bədii filmləri təqdim olunacaq.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”